

HƏRBİ JURNALİST "ŞEYTAN OVUNDA"

(Yerevan, Kəlbəcer, Laçın, Şuşa, Füzuli, Bakı)

⇒ Övveli ötən sayarda

Gürcistanda sel-su vəxti göcata-anasını ve ülkeyi oğlu Ruslanlı xilas edib, özü isə qəhrəmancasına hələ olmıs azərbaycanlı əsgər Rahib bu galinin üzünləyin hemisə xilaskar kimi yaşayı. "Xilaskarının ruhu bu usşaqın üzünləyin de yaşıyır" - deye döñə-döñə təkrar eleyir. Ev sahibi - erməni ordusunun döyüçüsü olan, amma in-sənlikni itirməmiş bəy gənc qoca atasının dayırımı haqqda səhəbat edərək deyirdi: - Atam dayırımda qarovalı işleyirdi. Dayırımda galan gürçük, azərbaycanlı, rus, yunan, abzax, acar ve başqların atama buğda üydülərini vətən bir vəndər və ardılardır. Atam almanında deyərdi:

- Əşti, götür, halal xoşun olsun. Sənə gələ vermir ki, qoy usaqların körkü çəkməsinə. Bax, axberən, - o gözünün yaşıni hərbi paltının qoluna silərək sözüna davam edirdi, man bütün camaatın, qonum-qonşunun çərəyi ilə böyükümsem. Beşimizin üstündəki kişi (yəni Allah) bu qüvvəsiz usşaq biza özü gondərib ki, qoy i yedim cərkə mənə halal olsun.

Balaca, qapqara gözəl, ceyran baxışlı, üzünsənli və sıfatlin-de marçı boyda xalı olan Banovşanın göz yaşaları qurunqaz bilmir. Onun gözlerinə fikir verirəm. Bu gözəl sənki dilə görir. Vatan qızı Banovşanın ah-nası. Karabağın dağlarına. Azərbaycanın azad düzənləyinə yaxıllı: - Ey Azərbaycan! Babek ürekli oğulları, Nüşəba sinəli qəhrəman qızları, ayılın qəflət yuxusundan. Besid zülmətdə sürdürüñüz ömür. Qalın ayağı, Vətən dərəddir. Torpağınızı qoruyun. Karabağı xilas eləyin.. Heyaldən qonşu qadının səsi eşididi. Mana işərətildi ki, içarı otaya keçim. O qadın dedi ki, Şuşaya yük

masını ilə nəmelum şəxəs gelib. İndi evləri extəntar. Qapı-pencərəni yaxşı bağlayın, muğayat olsun.

Söhbət məndən gedirdi. "Hərbi əşfərlər" görüş. - Şuşaya galəndən gözümüzə yuxu getmir. Həc bilmirən bəy oyunun axırını kartı na vaxt açılacaq. - deye ev sahibi hədəfətə səhəbtən davam edirdi. Gecə yərindən ölmüşdü. Man ona bildirdim ki, istayıram. Şuşada olan harbi asirlər görüşür. Həc cü məmkün olmuşdunu bildirdi, va ora duşan "hec vaxt saq qaytmır", deye qəti fikrimi söyledi.

Sizdən xahiş edirəm, meni nece olur-olsun oru qatdırı. Ələm də siz özünüzü günahkar saymayın. İstənəzən asır kimi meni ora aparın.

Onda bir çərək yek, hazırlıq. Sübh çağtə sat altıya kimi biz onu çatmalmış. Yoxsa gündüz küçələr "boyeviklər" dolu olur. Yerevandən gələnlərin sayı-hesablı bilinmir. Prezident aparatından, na bilim Daxili İşlər Nazirliyindən, başqa teşkilatlar dan o qəder göstərir vərənlər var ki, elə bəl Qarabağ yox, Spitak sələzələsinin baş verdiyi gündür. Hamidi "şəhəlikat" yoldaşdır. Amma qaldı ki, Müdafıa Nəzirliyindən, onların faktiki yerləri bərdir. Bilirom, sizi asır düşmüs azərbaycanlılar maraqlandırdı. Añcaq onu da deym ki, na Şuşada, na da Stepanakertde bir nəfar olsun elə asır yoxdur. Keçmiş Sovet ordusunun 366-ci alayının bizində "əsir düşmüs azərbaycanlılar" üçün çadırlar qurulub, salıqca ile doğrən yığılmış odun, su çanlıları, hətta samovarda çay qaynatmaq üçün kömür, erzəq malları və i.a. var. Əgar bura başqa bir yerdən kendi alassisini getirsin, istar o Dərbənddən olsun, istarsa Tiflisden,



bələ seyləri görəndə vallah ürəyində fikirləşər ki: "Kəs man asır düşyindən, onsu da bazarada atın kilosu min manatdır, yağı iki min, odun tapılmış, qazı kasıbər, yuxarıdağı. Allah da qazanblıq havaları soyuq qəzir". Burada isə hər şey var. Añcaq o kəndli allası hec başa duşa bilməz ki, "asır" düşənələr azərbaycanlılar yox, bura xaxın olan Xanadax, Dəşəşen kəndlərindən yaşayan ermənilərdir. Ondalar kəndlərindən dillən da danışırklar ki, elə bili ki, siqanlar "semîcik" çrtlərlər. Genclər evlərində, yaxşı gündüzələr işsə polğun hayatında yaradılmış "düşərgə" sehnəsinə yığışaraq "azərbaycanlı asırlar" roluunu oy-nayan bu erməni ailələrinin "zəhməlli" müsteqil "Qarabağ respublikasının", hətta "Böyük Ermənistan imperiyasının" yaranma tarixində xüsusi yet tutacaqdır. Dünyə icməyyəti, ya da ATƏM ilə BMT nümayändərlər bilməldirklər ki, azadlıq uğradıra vuruşan Qarabağ erməniləri çərəsiz və silahsız dinc azərbaycanlıları işğalçıya verir. Darda qalmış bu azərbaycanlı kəndlərinin qayğısına qalməq hər bir er-

mənin borcudur. Amma vəhşitlər bunu etməzlar. Azərbaycan hökumətinin isə hec yuxusuna da bəle ideologiya girməz. Qoy bùñun dünən türkləri Zülfəndi işçə boyınbəy görüsünləri, Şuşa və Ağdam, Gəncə və Şəki bazarlarında "çak-çuk" eləyen arvadlarımız da imperiya yaratmaq fikri ilə yaşayınlar.

Qaldı ki həqiqi asırlar, onlar

Qarabağ Şirvan hissəsindən

əksan Tərtər çayının sahilində yerləşən Vəqaus kəndindən, Nərestər və Vankul kəndlərinin Xançınçayın yaxınlığında yerləşən fermalarında yerləşdirilib və ikinci gün ərzində Ermenistana apnalaşdır. "Markazın" amri ilə onların hec bir saq qalmamılmalıdır. Cənubi onlar "qəhrəman" Qarabağ ordusunun, əsgərlərinin hücumlarının canlı şahidiyidir. Sizə yaxşı malumdur ki, tərkidə halə hec bir ordu başqa xalqı xilər emiyil. O ki onla keçmiş "Qızıl Ordudur". Temiz və salıqca ilə hazırlanmış lazzatlı cüümə çiğnətməsinə yekib, çay idük və yaqəd qəzir. Şuşa yuxuya qərq olmuşdu. Ev sahibinin velosipedinə mindik və Stepanakerta yollandı. Ev sahibi hərbi polis formasında olduğu üçün qırışmaçı "slapbaum-larda" nəmim kimliyimə maraqlanıb olmadı. Saat altıya yaxın "Qızıl Ordunun erməni xalqına verdii hərbi hissəyyət qatdı. Men ev sahibi ilə sağollaşib, vidaslaşdım. KPP-yə yaxınlaşüb sənədliyi təqdim etdim və komandirə gorusmək fikrimi bildirdim.

(Onun haqqında ayrıca ayrıca ayrıca ayrıca ayrıca)

Özü qırışmaçı "slapbaum-larda" nəmim kimliyimə maraqlanıb olmadı. Saat altıya yaxın "Qızıl Ordunun erməni xalqına verdii hərbi hissəyyət qatdı. Men ev sahibi ilə sağollaşib, vidaslaşdım. KPP-yə yaxınlaşüb sənədliyi təqdim etdim və komandirə gorusmək fikrimi bildirdim.

(Onun haqqında ayrıca ayrıca)

Özü qırışmaçı "slapbaum-larda" nəmim kimliyimə maraqlanıb olmadı. Saat altıya yaxın "Qızıl Ordunun erməni xalqına verdii hərbi hissəyyət qatdı. Men ev sahibi ilə sağollaşib, vidaslaşdım. KPP-yə yaxınlaşüb sənədliyi təqdim etdim və komandirə gorusmək fikrimi bildirdim.

Apelin 3-da saat 10 dəqiqəde "əsirər düşərgəsinin" qərargahında manə xəber vərdilər ki, güya "Qızıl Xaç" Cəmiyyətinin maşını Füzuli istiqamətində gedəcəkdir. Man xahiş etdəm ki, manı şəhərin konarına kimi götürsünələr. Rəzililəq alb, yan tərəfində "xüsusi nişanı" olan maşına əyləşdim. Yolda onlara "danişib" Füzulya - hələ azərbaycanlıları, nəzarəti altında olaraq "gülə yağışına" tutulan rayona gəlməyi qərara aldim. Maşında mandən başqa 4 nəfar qadın, 1 nəfar kişi oturmuşdu. Özünü "Qızıl Xaç"ın nümayəndəsi kimi qələmə verən qarayanz oğlanın dediyinə görə fransızlıdır. Amma onun rus dilində danışq lehcasından başa düşdüm ki, o, Yunanstan vətəndaşdır, dir, ozu da sərf ermənidir. Maşının artıq şəhərənəkmişdi.

Mərsut çox qəriba yoldaşdan keçirdi. Texminən bir saatə yaxın yol gedidindən sonra Qırızıbzər qəsəbəsinə çatmamış, qərbi istiqamətində gedən tozlu bər yola döndük. 4-5 km irəliləyib Zardaşən adlı bir yaşlı meşəqəsinə gəldik. Orada maşını kəndin giriçindən yerləşən "hayatlı" bər dəyandığımız yerdən bir az aralı "Qızıl Xaç"ı başqa bir maşına üç adət təxminin bir metr yuxusunda. 30 sm hündürlüyündən taxta qutu qoyular (tank vurmaz üçün xüsusi silahlar). Beynəkalq "Qızıl Xaç" Cəmiyyətinin göstərilən "miloserdidərlər" haqqında çox yaxşı bildiyim üçün səsəraq yerində oturmuşum. İraqda, Fəlastında, Əfqanistanda onların "komyeyin" söz yoxdur. İlahi, san bir işə bax, sən "kəfərlərin" silahlı ilə olan fezif müsəlmanlara bu "Qızıl Xaç"ılar yardım edirlər (bu təşkilatın heç üzvüne bələdəm və qadı deyil bələdik, onlara heç inanım yoxdur. Əgar lazımlı gəlsə, faktlarda da bunu şübut edə bilərem).

Sonra bu "miloserdidərlər" kəvanı sayılan maşına üç nəfər erməni boyevikini gözberən qəbığında heç bir yarış olmadan başını və qollarını bintle sərvərətərətlər və maşın yerindən terpəndi. Bular (təzə oturular) "transaldan" menim kim olduğunu soruşurdu. Sen demə, man də nöqtəyə "vurmuşdum", dediyim kimi çıxdı. Hem o bir nəfar, hem o üc nəfar yunanistanlı ermənilərmiş. Sonra "fransalı" üzünü menə tutub dedi: "Ne skuyə zemlik, oni vro rödnə, oni potomki Aleksandr Makedonskoqo i ti tojt ego potomok. Istorion zənasəq mal-mala".

Onların səhəbtindən mənə aydın oldı ki, Qafan şəhərinin yaxınlığında Arvanic qəsəbəsində təzəcə yerləşdirilmiş rus sahə artilleriyi batallionunun qərəngəndən daşnaklar tərəfdən hazırlı işləri görürlər ki, Zəngili, Qubadlı, "vəhiş heyvanları" dan" timəzlinərlər.

Köndələyin boyu uzanan yolu ayrıncı polis postuna rast gəlir. Maşının dayanır. Uzadın gelən qonəqi ażizleyen azərbaycanlı əsgərlər alları üzüklerin üstündə qoyub azacılıq başlıyır. "Xoş gələniz, bura yurun keçin". Beləliklə, "Miloserdidərlər" maşını öz "Qızıl Xaç" ilə Füzulya ilə yuxarılaşdır. Dövlətvərli kəndinin tuşunda xahiş edirək, saxlayın, men düşüm.

Xeyli piyada getməli oldum. Arxadan, Əhvərin "QAZ-53"-ü gəldi. Men el qaldıram. Kabinetəyim, hec qapını örtməmiş. Əhvərin boynuna sarılıb honkır-honkır ağlamaya başladım. Na üçün? Ölümün pəncəsindən sağ çıxdığımı görəm? Yox, manı azərbaycanlı balası Əhvər - temizlərlik torpaq oğlu, sanki bir həftəlik ölüm yuxusundan ayırdı, ağladı. Gözərimin yaşını silib pəncəredən arxa baxdım. Bir tərəfdə - Şuşa-dən bəharın Bənövşəsi qalmışdı. O biri qazlı "Qızıl Xaç"ında "ölüm toxumu" apardılar. Men isə onlardan sakito (?) üzəqəldirdim. Aprel 1993-cü il